


# Daim axtarışda olan rejissor

Kino tariximizin tədqiqi xalqın mənəvi yaddaşının yeni nəşlə çatdırılması baxımından xüsuslu əhəmiyyət kəsb edir. Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi Hüseyin Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. Çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışır. Belə olmasayı, onun filmləri ümumxalq məhəbbəti qazanmadı.



Bu görkəmli sənətkarın ana-dan olmasından 114 il ötür.

1910-cu ildə qədim Azərbay-can şəhəri olan İrəvanda dünyaya göz açan Hüseyin Seyidzadə yeniyetmə çağlarından zəhmətə alışır. Erməni daşnaklarının azərbaycan-lılara qarşı törotdikləri cinayətlər zamanı onun ailəsi Bakıya köçmüş və yeniyetmə Hüseyin fabrikdə fəhləlik etmişdir. Həyata nikbin baxışı 1928-ci ildə onu aktyor kimi Bakı İşçi Teatrının səhnəsinə götürüb. O, 1929-cu ildə Leninqra-da (indiki Sankt-Peterburq) Dövlət Fəhlə Gənclər Teatrına təcrübə keçməyə göndərilib və bir il sonra Bakıya qayıdaraq "İllik komsomol buruğu" bədii filmində neftçi ro'lunda çəkilib.

O, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı illərdə (1931-1936) Mixail Romm, Lev Kuleşov, Sergey Ezenşteyn kimi tanınmış sənətkarlardan kino sənətinin sırlarını öyrənib. Bakıya qayıdan gənc mütə-xəssis kinostudiyada "Bakılılar", "Bir ailə" bədii filmlərində rejissor assistenti, dublyaj rejissoru işləyib. Onun Niyazi Bədəlovlə bir-gə hazırladığı "Ayna" (1940) bədii filminin çökilişləri məlum olmayan səbəblərə görə dayandırılsa da, iki il sonra həmin material-lar əsasında "Sovqat" qısametrajlı bədii filminə quruluş verib. Bir müddət "Lenfilm", "Mosfilm" və M.Qorki adına kinostudiyalarda

təcrübə keçən sənətkar bu studi-yalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor vəzifələrində çalışıb.

Hüseyin Seyidzadə rejissor ki-mi 43 il ərzində cəmi beş bədii film - "O olmasın, bu olsun", "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qaynana", bir qısa-metrajlı bədii film - "Sovqat", iki sənədli film - "Əbədi Odlar diyarı" və "Doğma xalqımıza" ekran-laşdırıb. Hüseyin Seyidzadənin 1945-ci ildə çəkdiyi "Əbədi Odlar diyarı" tammetrajlı sənədli filmində doğma torpağın gözəllik-ləri, qədim abidələr tərənnüm edilib, tarixi şəxsiyyətlərin portretleri, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının rə-sadəti və əmək qəhrəmanlığı öz əksini tapıb. Unudulmaz sənətkarın 1956-ci ildə Üzeyir bəy Hacı-bəylinin "O olmasın, bu olsun" operettası əsasında ekranlaşdırıldı-ğı eyniadlı film bir rejissor kimi bitib-tükənməyən istedadını ortaya qoyub. Görkəmli kino xadimi-nin sonralar bir-birinin ardınca ekranlaşdırıldığı "Yenilməz batalyon", "Dəli Kür" filmləri Azərbaycanın mədəni həyatında mü-hüm hadisəyə çevrilib. Sənətkarın filmlərinin ümumxalq məhəbbətini qazanması, kino tarixində özünə layiq yer tutması rejissorun hər kadra üzərində yaradıcılıqla iş-ləməsi, hər kadra məna verməsi ilə bağlıdır.

Hüseyin Seyidzadə hələ 1954-cü ildə rejissor Yan Fridlə birgə çək-diyyi "Doğma xalqımıza" adlı ilk rəngli Azərbaycan bədii-sənədli filmi rejissorun milli kinematoqrafiyanı şöhrətləndirə biləcək əsər-lər yaratmağa qadir olduğundan xəbər verirdi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da, ənənəvi qiymətdən, axıdan seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi. Sənətkarın ürəyindən "Qatır Məmməd", "Dərviş Parisi partladır", Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçir-di. Hətta bu filmlərin çökilişlərinə başlansa da, naməlum səbəblər-dən yarıda saxlanılırdı və alımbaşqasına verilirdi. Özü deyirdi ki, "insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışın, nəyinse naminə mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan olandan tale-yimlə əlbəyaxadayam..."

Bu gün sənətkarın ekranlaşdırı-dığı filmlər Azərbaycan telemeka-nında sev-sevə baxılır, onun pe-şəkar yaradıcılığından kinosevər-lər zövq alır. Onun yaratdığı sənət inciləri hər zaman seviləcək. 1979-cu il iyunun 2-də dünyasını dəyişən Hüseyin Seyidzadənin ya-radıcılığı sənətsevərlərin qəlbində, o cümlədən kinomuzun tarixində əbədi olaraq qalacaq.